

Kəlbəcər bir yandan Murov, Kəpəz dağlar silsiləsi, bir tərəfdən Göyçə, Dəlidəğ və Cermux dağları, digər tərəfdən isə Laçın dağları ilə əhatə olunmuşdur. Burada dünyadan nadir faydalı mineralalları: Söyüdü, istisular, radon tərkibli nadir sular, Şorbulaq və sair faydalı minerallar mövcuddur.

Kəlbəcəri Azərbaycanın qala qapısı adlandırırlar. Bu qədim diyarın dörd tərefi Azərbaycanda, eləcə də Qafqazda tanınan, təkrarolunmaz dağlarla əhatələnib. Akademik Budaq Budaqovun söylədiyi kimi, "Kəlbəcər her yandan qifili dərənin yuxarı axınının mərkəzində, geniş dağ düzənliyi üzərində yerləşib. Kəlbəcər şəhəri ni əhatə edən dağların hamisi öz ətəklərini Kəlbəcərin ayaqları altına sərib..."

Təbietin Kəlbəcərə bəxş etdiyi nemətdən biri də onu dünyaya tanınan dirilik suyu - İstisu. İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamacındadır. Göyçə gölündən 300 verstlik yolda yerləşir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir.

İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatla-

ması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidro-karbonatlı-xloridli, sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları kimyevi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə dünyada məşhurdur. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort ve mineral sudoldurma zavodu tikilmişdir. Sovetlər dövründə həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Azərbaycan təbietinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın gözü ilə romantik mənzərəli bu yerləre baxsaq və onun dili ilə desək, belə alınardı: "...Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbietin gözel hədiyyəsidir. Öz kimyevi tərkibi və fiziki xüsusiyyətlərinə görə bu sular dünyada məşhur olan Karlovi-Vari bulaqlarının (Çexiyadadır) eynidir və bezi xüsusiyyətlərinə görə dünyada yeganədir". O zamanın en görkəmli kimyacı alimi E.E.Karstenksi Kəlbəcər ərazisindəki mineral suları yoxlaşdırıqdan sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta Karlovi-Varidən da yüksək) qiymətləndirmiş və bu müalicə ocağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.

İstisuyun istiliyi 58,5 dərəcə selsidir. Cəmi minerallarının sayı 6,7 qrama çatan



Şəfa mənbəyi, təbiətin möcüzəsi İstisu

1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, nikel, maqnezium, dəmir və sair kimyevi maddələrlə zengindir. Bu bulaqlardan biri 8 metredək hündürlükdə fəvvərə vurur.

Kəlbəcərin İstisu sanatoriyasında keçmiş SSRİ-də Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. İstisu mineral

suyu rayon büdcəsinə ən çox gelir gətirən təbii sərvətlərdən biri idi.

Bu mineral bulaqların suyu müalicə məqsədilə içilir və müalicəvi vanna kimi qəbul olunurdu. İşğaldan əvvəl İstisu kurortunda mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəket oynaqları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə olundu.

İstisu mineral bulaqlarının suyundan alınan duzlar qaraciyər, öd kissesi, qastrit və sair xəstəliklərin müalicəsində istifadə olunurdu.

Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev vaxtilə Kəlbəcərin inkişafına qayğı və diqqət göstərmiş, xüsusilə İstisu sanatoriyasının İttifaq miqyasında şöhrət qazanması diqqət mərkəzində olmuşdur. Şübhəsiz ki, bu da İstisu turist axınının artmasına şərait yaratmışdır.

Yay aylarında bir vaxtlar İstisu sanatoriyasında insan əlindən tərəpnemək mümkün deyildi.

Bulaqlar, nəğməli dağ çayları, qız vuran qartallar, yalçın qayalar bu məkanın seyrinə çıxanları heyran edir, hər kəs mineral sulardan faydalanaşmağa çalışırı.

İstisu sanatoriyasına xarici ölkələrdən də axın-axın insanlar gelir, şəfa mənbəyindən xoş təessüratla ayrılır, xüsusiətə azərbaycanlılarının qonaqpərvərliyindən razılıqla danışırıldılar.

Ulu öndər Heydər Əliyevin belə bir fikri ni xatırlamaq yerinə düşərdi: "Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbietinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına, qayalarına, həm də orada olan qiymətli yeraltı sularına, mərmər yataqlarına görə çox qiymətli bir yerdir. O vaxtlar, keçmişdə Kəlbəcərin inkişafı üçün çox səylər göstərmişdik, İstisu-da böyük komplekslər tikilmişdi. Bu, neçə-ne-

çə nəsillərin yaratdıqları abidələr, yaşayış binaları idi".

Kəlbəcəri əbəs yerə uzunömürlülər di-yarı adlandırmamışlar. Bu o diyardır ki, onun sakinlərinin çoxu 150 ilə yaxın ömrü sürmüslər. Keçmiş Sovet Ensiklopediyasına adları düşmüş uzunömürlü azərbaycanlıların eksəriyyəti Kəlbəcərdə, başı buludlardan nəm çəkən atlas geyimli dağlar da göz açmışlar.

Azərbaycanın zümrüt qası olan Kəlbəcər 1993-cü ilin aprelində faşist xüsənlər erməni daşnakları tərəfindən işğal olunmuş, İstisu Ümumittifaq miqyaslı sanatoriya nankor "qonşularımız"ın elinə keçmişdi.

Əlbəttə, yurd yanğısı çətindir. Özü də çox çətin! Hər bir kəlbəcərli 30 ilə yaxın bir vaxtda iç-inç göynədi, ata-baba torpaqlarının həsrətini çəkdilər. Nəhayət, haqq-ədalət zəfer çaldı. 2020-ci ilin noyabrında Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayesində başa çatdı. Kəlbəcər işğaldan azad olundu.

Bu gün təbietin muzeyi, ulu insan məskəni Kəlbəcərdə yenidənqurma və bərpa işləri gedir, çox keçməyəcək ki, Kəlbəcərin əvvəlki şöhrəti qaytarılacaq, hər şey axarına düşəcək, İstisu sanatoriyasında canlanma hiss olunacaq, bu yerlər əvvəllər olduğu kimi saz-söz diyarına çevriləcəkdir...

Qədir ASLAN,
"Respublika".